

Azərbaycan etnoqrafiya elminə töhfə

Dünya dəyişir, zaman öz hökmünü verir.
Qonşu İran İslam Respublikası ilə siyasi, iqtisadi, elmi, mədəni əlaqələrimiz gündən-günə gənişlənir, yeni uğurlu mərhələyə qədəm qoyur.
Ölkə Prezidenti cənab İlham Əliyevin İran İslam Respublikasına səfərləri bu yaxınlaşmaya daha da təkan verir.

2016-cı ilin fevralında növbəti səfərdə İran Prezidenti Həsən Ruhani ilə görüşü və imzalanan 11 adda saziş hər iki ölkənin gələcək münasibətlərinin inkişafına zəmin yaradır. Əlaqələrimiz elm və mədəniyyət sahəsində də uğurla inkişaf edir. Bu baxımdan İlhamə Məmmədovanın bu yaxınlarda çapdan çıxan "Təbriz şəhərinin maddi mədəniyyəti (tarixi-etnoqrafiq tədqiqat)" adlı monoqrafiyası diqqətəlayiqdir.

Təbriz bitməz-tükənməz tarix və mədəniyyət xəzinəsidir. Şəhərin çoxəşrlik tarixi, zengin etnoqrafiyası və folkloru dünya alimləri, xüsusilə, iranlı tədqiqatçılar tərəfindən zaman-zaman öyrənilmiş və qiymətli əsərlər yazılmışdır. Lakin Azərbaycan etnoqrafiya elminde bu problem ilk dəfə olaraq gənc alım İ.Məmmədovanın adıçəkilən əsərində özünün geniş əksini tapır.

Həyatının mənasını elmdə görən İ.Məmmədova hərtərəfli biliyə, güclü məntiqə, dərin müşahidə qabiliyyətinə malik tədqiqatçıdır. Onun bir sira xərici dilləri – farsca, ingiliscə, rusca və türkçəni bilməsi əsərin daha dolğun və məzmunlu olmasına səbəb olmuşdur.

İstedadlı alım əsərinin daha kamil, bitkin və maraqlı olması üçün dəfələrlə İran İslam Respublikasında olmuş, Təbriz, Tehran, Urmiyə, Ərdəbil, Zəncan və başqa şəhərlərdəki müzeylərin materiallarını, kitabxanalarındakı zəngin mənbələri və çoxsaylı əsərləri tədqiqatına cəlb edə bilmüşdür. O, eyni zamanda, çoxsaylı informatorlarla görüşmüştür, tədqiqatla bağlı söhbətlər və etnoqrafiq müşahidələr aparmışdır. İ.Məmmədovanın illərlə Təbrizin tarixi və mədəniyyəti ilə bağlı beynəlxalq elmi konqres və konfranslarda dərin məzmunlu məruzələrinin yüksək qiymətləndirilməsi də çox şeydən xəbər verir.

Təbrizin təbii-coğrafi şəraiti ən qədim dövrlərdən insanların məskən salması, güzərən keçirməsi və inkişafşa çatması üçün son dərəcədə əlverişli idi. Ərazinin reliyefi, bitki örtüyü, hidroressursları, iqlimi və digər təbii-coğrafi amillər əhalinin yerləşməsinə, məşğılıyyətinə, mösiət mədəniyyətinə, adət-ənənəsinə ciddi təsir göstərmişdir. Füsunkar təbiəti Sərq və Avropa səyyahlarını

cəlb etmiş, dünyamıHEYRAN QOYMUŞDUR.

Görkəmlə xalqşunası monoqrafiyada Təbrizin minillikləri ötüb keçən tarixini işıqlandırmağa çalışmış, "Təbriz" toponimi ilə bağlı məraqlı fikirlər söylemişdir. Kitabda orta əsrlərdən üzü bəri müxtəlif feodal dövlətlərin paytaxtı olan Təbrizin sənət, ticarət və mədəni inkişafı haqqında məlumatlar diqqəti cəlb edir.

Monoqrafiyada məqsədəyən olaraq yaşayış məskəni və evləri hərtərəfli işıqlandırılır. Feodal şəhərləri kimi, Təbriz də narinqala, səhristan və rabbən ibarət idi. Şəhərdə hələ orta əsrlərdən məhəllələr və onların daxilində küçələr formalasdır. Surxab, Şəsgilan, Dəvəçi, Leylava, Xiyaban və digər tanınmış məhəllələri dövr etibarı ilə qədim olsa da, öz inkişafını indi də davam etdirir.

Əsərdə memarlıq cəhətdən gözoxşayan, Şərq üslubunda inşa edilən binalar, bazar kompleksi, karvansaralar, məscid və mədrəsələr, ziyarətgahlar, hamamlar etnoqrafik baxımdan araşdırılır. Qaraqoyunu Cahanşahın dövründə inşa edilən Götə məscid İslam memarlığının şah əsəridir. Elxanilər dövrünün yadigarı olan əzəmətli Ərk qalası şəhərin qəhrəmanlıq tarixinin rəmziidir. Dünəyanın ən qədim bazarlarından olan, canlı etnoqrafiya muzeyini xatırladan Təbriz bazarı 2010-cu ildən UNESCO-nun mədəni irs siyahısına daxil edilmişdir.

Təbrizin könüloşşayan, təkərsiz məkanlarından olan, yaşı əsrlərlə ölçülən tarixi bağ və parkları hazırlıda da özünəməxsusluğu, yaraşığı ilə diqqət çəkir. Bağ şəhər sakinlərinin istirahət və görüş yeri, cəmiyyətdə baş verən hadisələr barədə insanları məlumatlandıran, eyni zamanda, ictimai qınaq məkəni idi. Kitabda El gölü, Şimal bağı, Sahibabad bağı, Fərhad və Şirin bağı və başqaları haqqında dolğun məlumat verilir.

Tarixin canlı şahidi olan meydanlar ictimai, dini, siyasi, ticari, hərbi, idman və əyləncə funksiyasını daşımışlar. Əsərdə Atsatanlar, Qurd, Saman, Səbzi və digər meydanların yaranması, quruluşu haqqında ətraflı izahlar qələmə alınır. Kitabda,



həmçinin yollar və nəqliyyat vasitələrinin etnoqrafik şəhəri verilir, həyat mənbəyi olan su və suvarma sistemləri, kəhrizlər, su anbarları, buzxonalar və səqqaxanaların xalq həyatında ki rolü tədqiq edilir.

Geyim və bəzəklər xalqın mənşəyinin, tarix və mədəniyyətinin araşdırılmasına kömək göstərir. Onlar, eyni zamanda, gözoxşayan, könülxoşlayan yüksək mədəniyyət, zövq, yaraşq və incə mətləbdər. Abirdir, həyadır, ismətdir. Bütün bu üstün cəhətləri nəzərə alan alım tədqiq etdiyi dövrə təbrizlilərin geyim dəstinin zənginliyini, təkərsiz və bənzərsizliyini göstərməyə çalışır, şəhər əhlinin qadın, kişi və uşaq geyimlərinin sadədən mürəkkəbə doğru inkişaf mərhələlərini izləyir.

Maddi mədəniyyətin həyat təminatı yaradan ən ümddə sahələrindən biri yemək və içkilər monoqrafiyada əsasən çöl-etnoqrafiq materialları əsasında qələmə alınır. Təbrizlilər öz ləzziz yeməkləri ilə başqa xalqların metbəxinə təsir göstərmişlər. Təbriz küftəsi, Təbriz büryanı, Təbriz qurabiyesi, Təbriz nuqası və şəhərin adı ilə bağlı digər yemək və şirniyyatları qonşu bölgələrin sakinləri məhz təbrizlilərdən öyrənmişlər.

Əsərin qiymətli cəhətlərindən biri də zəngin illüstrativ materialların mətnlə uzlaşdırılmasıdır. Bu, əsərin əyanılıyını daha da artırır, onu oxunaqlı edir. Heç şübhəsiz, Təbriz şəhərinin maddi mədəniyyətinə həsr edilən monoqrafiya öz siqəlti, dərin məzmun və mənası baxımdan Təbriz haqqında yazılış əsərlərin arasında, sırasında layiqli yerini tutacaqdır. Mötbəət məxəzlərə söykənən və çoxsaylı tədqiqatlar əsasında qələmə alınan və obyektiv yanaşma tərzilə seçilən əsərin təkcə Azərbaycan Respublikasında deyil, eyni zamanda, İran İslam Respublikasında da oxular tərəfindən maraqla qarşılanacağına əminəm.

**Teymur BÜNYADOV,
akademik**